

DAVAMLI İNKİŞAF KONTEKSTİNDE UŞAQLAR ÜZƏRƏ FƏLSƏFƏ PROGRAMINA SOSIOLOJİ YANAŞMALAR

İctimai hayatın bir çox sahələrində baş verən mütləqeqi dəyişikliklərin fəlsəfi məhiyyətinin araşdırılmasına zəruri ehtiyac vardır. Bu mənada, Davamlı İnkışaf kontekstində insan potensialının formalasdırılması həm milli, həm də qlobal səviyyədə müxtəlif ictimai birliliklərin, o cümlədən vətəndaş cəmiyyətinin iştirakı ilə kompleks şəkildə gerçəkləşdirilən sosioloji yanaşmaların müxtəlif aspektlərdən həyata keçirilməsini aktuallaşdırır. Eyni zamanda elmi-texniki tərəqqi, insanların həyat səviyyəsinin növəzərəqpəcaq dərəcədə yüksəldiləsi, məhz inkışaf proseslərinin idarə edilməsində yeni yanaşma və prinsiplərin tətbiqini tələb edir. Həyat keyfiyyətinin artırılması, yeni komunikasiya vasitələri, elmi-texniki inkışafın fasılıslı şəkildə yeniləşən xidmət sahələrinə artan təlabat bilavasita sosioloji yanaşmalarla fəlsəfə programının həyata keçirilməsini təmin edir.

Qeyd etmək lazımdır ki, coğrafi mövqeyinə görə Şərqi və Qərbi arasında siyasi-iqtisadi münasibətlərin inkışafında mühüm rol oynayan Azərbaycan Respublikasının uğurla həyata keçirdiyi. Davamlı İnkışaf siyaseti Heydər Əliyevin idarəetmə məharətinin nüscəsidir. Ulu öndər BMT-nin Rio-de Janeiro konfransında (1992), "Minilliyin Forumu"nda (2000), Yohannesburg Sammitində (2002) davamlı inkışafla bağlı qəbul edilmiş beynəlxalq sənədlərdən irəli gələn hədəlkilərin yerinə yetirilməsi məqsədilə ölkəmizin Davamlı İnkışafı namına bir çox mühüm qərar qəbul etmişdir:

1. "Yoxsulluğun azaldılması və iqtisadi inkışaf üzrə Dövlət Programı"nın hazırlanması haqqında 02 mart 2001-ci il tarixli, 636 sayılı Sərəncam.

2. 26 dekabr 2001-ci il tarixli, 612 sayılı Fərmanın 19-cu bəndində əsasən Azərbaycanda Davamlı İnkışaf üzrə Milli Həsabat.

3. Respublika Nazirlər Kabinetinə tərəfindən "Azərbaycanda Davamlı İnsan İnkışafı Strategiyası" sənədinin hazırlanması haqqında 30 oktyabr 2001-ci il tarixli, 198 sayılı Sərəncam (3, s. 18-19).

"Bir sira Qərbi alimləri qlobal problemlərin 4 tipini qeyd edirlər. 1. Stühlin qorunması, sadələşməsi və mühafizəsi; 2. İctimai tərəqqini şərtləndirən təminatlar (dinc yanaşı yaşama prinsiplərinin realizasiyası); 3. Səxsiyyətin azad seçim hüququ (elmi-texniki tərəqqinin humanistləşdirilməsi, həyat əhəmiyyətli əsas tələbatların ödənilməsi); 4. İctimai və fərdi mövčədliyin tətbiq şərtlərinin qorunub saxlanılması (sosial-iqtisadi ziddiyətlərin dəf olunması). Qlobal problemləri öz aktuallığını görə təsnif edənlər onları bu cür bölfürlər (6, s. 309).

Son illər Davamlı İnkışaf kontekstində iqtisadiyyat, təhsil, təhlükəsizlik, tibb və s. sahələrdə aparılan tədqiqat işləri real həyat proseslərini öks etdirir. Bu mənada, təhsil sistemi də əsas sosial mexanizm kimi fəaliyyətdədir; sosial-mədəni dəyişikliklər təhsilin tədris və metodlarını dayısdırarak əhəmiyyətli yeniliyi çəvirir. Bebliklə, kollektiv şəkildə və ayrı-ayrılıqla her bir vətəndaş Davamlı İnkışaf kontekstindən çıxış edərək, qarşılıqlı təcrübə mübadiləsinə əsaslandırılmışın konkret nümunələr "mülliət" kimi yeni camiyyətin qurulmasına istirak edir.

Davamlı İnkışaf Konsepsiyası başarıyyətinin təhlükəsizliyini təmin edən kompleks mühafizə sistemi olaraq "Yer üzərindəki həyatı təsəvvürlerimizin vahid tamlığına əsaslandırduğumuz dünya, başarıyyat isə bu dünyaniın sakını olmaqla yaşadığımız" dünyanın göləcəyinə cavabdeh" kimi dərk edilsə də, (1) "proqnozlaşdırılmış elmi fikir" (9, s. 27).

Müsəris dövrədə Davamlı İnkışaf kontekstində təhsil indiki və gələcək nəsillərin həyat keyfiyyətini artırmaq üçün ortaq bir model üzrə fəaliyyətinin formalasdırılmasıdır. Bu sahada tətbiq olunan əsaslı dəyişikliklər mövcud təhsil sistemi və ya fənn tədris metodikasının seçilməsi ilə möhdudlaşmaga imkan vermir, fəlsəfə programına yeni sosioloji yanaşmaların tətbiqini tələb edir. Bu yanaşma daxilində "Kimsə, harada, niya, neçə və nəyi öyrətmək lazımdır?" - suallarına cavab vermək üçün ümumi didaktika, pedaqogika, o cümlədən Davamlı İnkışaf Kontekstində formalaslaşdırmaqla olan təhsil keyfiyyətinin qiymətləndirilmə sisteminə hazırlamaq lazımdır.

Davamlı İnkışaf Konsepsiyasının Azərbaycanda həyata keçirilməsi və dövlətin əsas strategiyası kimi qəbul edilərək sosial, iqtisadi, ekolojik, həmçinin ictimai hayatın digər sahələrinə tətbiqi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Davamlı İnkışafın əhəmiyyətini H.Əliyev Azərbaycanın milli mənafəyinə əsaslanan İnkışaf strategiyasında götürdü. Bu istiqamətdə icra olunmuş Dövlət Proqramları çərçivəsində həyata keçirilmiş genişməyişmiş işlər gələcəkdə də ölkəmizin sosial-iqtisadi inkışafı üçün zəmin yaratmışdır. 2018-ci ilin fevral ayında Minsk şəhərində BMT-nin Dayanıqlı İnkışaf Məqsədinin Hayata kemirilməsi üzrə Avropa və MÖB ölkələrinin Milli Koordinatorlarının Regional Forumu keçirilmişdir. 2015-2030-cu illər üçün BMT tərəfindən təsdiqlənmiş 17 Dayanıqlı İnkışaf məqsədi və 169 hədafi əzəzində birləşdirən strategiyanın xüsusiyyətləri və həyata keçirilməsi mexanizmini müzakirə edilmişdir. Respublikamızı təmsil edən nümayəndə heyəti tədbirin təşkilatçılarına respublikamızın bütün regionlarında davamlı inkışafla bağlı əldə edilmiş nüfuzlar, gender hərəkətliyi və sosial təlimin genişləndirilməsi haqqında məlumat vermişdir (3, s. 6-17). Akademik Ursula görə Davamlı İnkışaf, ətraf mühiti dağıtmayan, fasılısız ictimai tərəqqini təmin edən, idarə olunan, dəstəklənən və nizamlanan inkışaf strategiyasıdır. Davamlı İnkışaf cəmiyyətin yalnız iqtisadi və ekoloji təhlükəsizliyi deyil, həmçinin siyasi-sosial inkışafda sabitliyidir.

"Davamlı İnkışaf kontekstində Təhsil" strategiyası "məktəbəqədər, ibtidai və orta məktəb təhsilinin təkmilləşdirilməsini və təhsilin davamlılığını təmin edir. Müsəris dövrədə təhsil "öyrənmə və fərdi inkışaf

¹¹ AMEA Fəlsəfə və Sosioiya İnstitutu. Davamlı İnkışafın Fəlsəfəsi şəbəsi. afagimanova@gmail.com

"üçün bütün imkanların olduğu" (5, s. 78) kimi anlasılan felsefe programının esasını təşkil edən sosioloji yanaşma növündür və elmi baxımdan öyrənilməsi aktual məsələdir ki, müasir təhsil sistemi qarşısında yeni öhdəliklər qoyur; təbiət, texniki və humanitar sahələrin integrasiyasına şərait yaradır. Elmi və sosial yanaşmalar arasında qarışılıqlı əlaqələrin mahiyyətinin dərk edilməsi üçün felsefi programların işlənməsinə aktuallaşdırır.

Davamlı inkişaf kontekstində uşaqlar üçün felsefe programına sosioloji yanaşma bir çox elm sahəsini (iqtisadi, texniki, mədəni və s.) əhatə edir və sosial-felsefi aspektlərdə sistemli şəkildə tətbiqi təkcə sosial felsefe kursu çərçivəsində deyil, içtimai və humanitar elmlərlə əlaqəli tədris edilməlidir. Məlum olduğu kimi, təbiət-cəmiyyət vəhdəti bir çox elm sahələrini əhatə etmişdir, sərf sosial-falsəfi mövzunu olaraq dünya alimlərinin arasdırma mövzusunu kimi tətbiq olunmadıdər və zamanla dünyada gedən inkişaf cəmiyyət və insan anlamlında ilkin olaraq fərdilik nəzərə carpdırdı, müasir dövrde ümumilik əsas meyar kimi dəyərləndirilir. Individualizmin qlobalizm ilə əvəzlenməsi baş verir.

BMT-nin təşəbbüsü ilə meydana çıxan Davamlı Inkişaf Konsepsiyanı ayrı-ayrı ölkələrin inkişaf istiqamətlərinin müyyənləşdirən mühüm felsefi konsepsiya adır. Davamlı Inkişaf konsepsiyanının tarixi inkişaf mərhələsini nəzərdən keçirdiyimiz zaman ekoloji problemlərə paralel yaradığını, cəmi zamanda iqtisadi və sosial həyat sahəsi kimi tətbiqinin şahidi olur. Halbuki Davamlı Inkişaf Konsepsiyanının sərf felsefi mahiyyətinə varmaq daha düzgün olardı ki, bu da öz növbəsində daha geniş aspektlərdə: elmi, siyasi, mədəni, dini və s. sahələri özündə ehtiva edən felsefi-sosial yanaşmanın mahiyyətini aşkarlamaya əsas verir.

Sosial-mədəni dəyişikliklər hər sahəde olduğu kimi, təhsil sisteminde də dəyişikliklər səbəb olur. Bu mənəda təhsil sistemi Davamlı Inkişafın gedisatına məqsədönlü təsir göstərən əsas sosial mexanizm kimi istifadə edilir. Davamlı Inkişaf konsepsiyanının formallaşması ilə paralel inkişaf etməkdə olan yeni bir təhsil paradigməsinin formallaşması ilə ist-istə düşür.

"Davamlı Inkişaf üçün Təhsil" in yaxın gələcəkdə müasir təhsil sistemini dəyişdirərək, hədəflərinin, məzmununu, tədris formalarını və metodlarını dəyişdirərək ən əhəmiyyətli yeniliyə çevirməkdədir. Hal-hazırda "Davamlı Inkişaf üçün Təhsil" konsepsiya təhsil və tərtibə sahələrində inddiki və gələcək nəsillərin həyat keyfiyyətinin artırmaq üçün ortaq bir fikir ilə birləşdirilərək formallaşdırılır. Bu dəyişikliklərin genişliyi və dərinliyi mövcud təhsil teknologiyası və ya fənn tədrisi metodikasının seçilməsi ilə məhdudlaşdırılmışa imkan vermir.

Məktəblilərin sinifləndəkənar fəaliyyətinə daxil olan modular, mövzular, konsepsiyalar tədris olunur. İkinci yanaşma ətraf mühit mövzusunu əhatə edir. "Davamlı inkişaf üçün ətraf mühit təhsili" termini 2010-cu ildə qəbul edilmiş eyniadlı konsepsiyyada yer almışdır (3). Davamlı inkişaf üçün ətraf mühit təhsili xarici ölkələrdə həyata keçirilən tədris metodu kimi özünü təsdiqləmər (1). 11 ölkəni əhatə edən "Avrope ibtidai məktəblərində Davamlı Inkişaf üçün təhsil" [6] layihəsinin materiallarında Avropada mövcud olan ekoloji təhsilin hədəflərinə çatmadığı qeyd olunur. "Uğursuzluğun" əsas sababları ekoloji biliklərin rolunun həddən artıq qiymətləndirilməsi və ətraf mühit məsələlərinin sosial, mədəni, iqtisadi, siyasi və digər sahələrə kifayət qədər integrasiya olunmamasıdır.

"Davamlı Inkişaf üçün Təhsil" strategiyasında uşaqlar üçün felsefe programı "təbiəti qorumaq üçün motivasiya edilmiş bir vətəndaş mövqeyinin formalşdırılaraq nəsildə nəsile ötürülməsinin hədəf göstərir". Bu barədə D.S. Yermakov coxşayı pedaqozi tədqiqatlarının nəticələrinin ümumişdirək yazar: "Davamlı Inkişaf üçün Təhsil inşan keyfiyyətlərinin (bilik, bacarıq, bacarıq, münasibət, bacarıq, şəxsiyyət xüsusiyyətləri, fəaliyyət tərz) proqnozlaşdırılması, formalşdırılması prosesi və nəticəsidir ki, insanların və icmaların) təbii ekosistemlərin təbii tutumu daxilində həyat keyfiyyətinin artırmasını təmin edir" [2].

Davamlı Inkişaf üçün təhsilin nəticələrinin hər hansı bir fərd üçün ölçüle bilən, əldə edilə bilən məhdud öyrənmə nəticələri şəklinde ifadə etmək düzgün deyil. Bu cür fərdləşdirilmiş tolum məqsədləri daha səməralı bir suala cavab axtarmına imkan verəcəkdir: "Necə öyrətmək lazımdır?". Yəni Davamlı Inkişaf Konsepsiyanının maraqları namənə təhsilin prinsiplərinin, formalarının və metodlarının müyyənləşdirilmək mütələqdir.

Davamlı Inkişaf üçün Təhsil strategiyasının tətbiqində asasən ekoloji yönən qorunması, sosial yanaşma komponentinin yetişməməsini nəzərə alaraq, felsefe programının tətbiqinə mane ola bilər. Məktəb fənlərinin məzmununa Davamlı Inkişaf kontekstində sosioloji yanaşmaların tətbiqinə çalışarkən, ekologiya nəzəriyyəsi ilə aradan qaldırılmışın ümumi dədiklik çıxılmazlıqlar dərhal nəzərə carpir. Bu mənəda, "Davamlı Inkişaf üçün Təhsil" felsefi program olaraq ekoloji, iqtisadi və sosial yanaşmaların vəhdətinə əsaslandırılmışdır.

Nəticə. Davamlı Inkişaf Konsepsiyası ilə tanışlıq, onun ideyalarının təbliği və ənənəvi təhsil tapşırıqları zəruri sosioloji yanaşmaların köməyi ilə dünyaya bütöv bir baxışın formalşamasını təmin edir ki, bu da müasir insandan sürətli dəyişən bir mühitdə hərəkət etmək və yaşamaq, sosial strukturların davamlılığını qorumaq üçün qəbul edilən qərar və tədbirlərin nəticələrini qabaqcıldan görməyə hazır olmayı tələb edir.

Bu mənəda, "daha çox inkişaf etmiş ölkələrin qəbul ediləkləri Davamlı Inkişaf Modeli bir qədər qərəzlidir, - bu, həmçinin ölkələrə xeyir gətirəcək, qalan ölkələr üçün ciddi problem yaratmaqdadır" (13).

ƏDƏBİYYAT:

1. Үргül A.İ. Statiyaların hazırlanması // Vək globalizasiya. 2019. – № 2. – c. 21-32.
2. Соловьевич В.А. Стандарты образования для устойчивого развития в России / В.А. Соловьевич, Т.С. Касимов // Экология и промышленность России. – 2006. № 3. – с. 13-17.
3. Davamlı inkişaf sosial və falsəfi problemləri. Bakı, 2020
4. Nəsiyonallıq strateziya obrazovaniya dlya ustoychivogo razvitiya. Elektronnyy ressurs
5. Ясвин В.А. Образование и наука среди: от моделирования к проектированию / В.А. Ясвин. – М.: Смысл, 2001. – 365 с.
6. R.Mehdiyev. Falsəfi Ali məktəblər üçün dörslik. Rus dilində. Bakı, 2003,şəh. (408)

7. Ермаков Д.С. Образование в интересах устойчивого так как трудно переводится в формат измеримых, достижимых и ограниченных по времени результатов обучения конкретного ученика развития как инновационная педагогическая технология: Локлад проекта «Экология и охрана окружающей среды» / Д.С. Ермаков. – [Электронный ресурс] URL: <http://www.eco-pos.ru/> [дата обращения 28.06.2020]
8. Дзятковская Е.Н. Концепция методической системы обработки для устойчивого развития / Е.Н. Дзятковская // Вестник Бурятского университета, 2014, № 1 (4) – с. 54-61
9. Мамедов Н.М. От экологического образования к устойчивому развитию / Н.М. Мамедов // «Учителская газета Москва», № 52 от 29 декабря 2009 года
10. Национальная стратегия образования для устойчивого развития в РФ (примобула) – [Электронный ресурс]. URL: <http://www.unesco.org/> [дата обращения: 07.06.2020]
11. Захаровы А.Н. Концепция общего экологического образования для устойчивого развития / А.Н. Захаровы и др. [Электронный ресурс]. Опубликовано обещанием «Экодом», 2007. – 102 с.
12. Рябова Н. Обучение демократии: в поисках гармонии. Образование для устойчивого развития / Рябова Н., Новикова Т. – Минск: Образование инициативное объединение «Экодом», 2007. – 102 с.
13. Журнал ООН. Доклад Кофи Аннана [Электронный ресурс].

Acar sözlər: Davamlı Inkişaf, uşaqlar üçün felsefe programı, sosioloji yanaşma, individualizm, yeni cəmiyyət

Keywords: sustainable development, philosophical program for children, sociological approach, individualism, new society

Ключевые слова: устойчивое развитие, философская программа для детей, социологический подход, индивидуализм, новое общество

Xülasə

Davamlı Inkişaf kontekstində uşaqlar üçün felsefe programına sosioloji yanaşma bir çox elm sahəsini əhatə edir və sosial-felsefi aspektlərdə sistemli şəkildə tətbiqi təkcə sosial felsefe kursu çərçivəsində deyil, içtimai və humanitar elmlərlə əlaqəli tədris edilməlidir. Məlum olduğu kimi, təbiət-cəmiyyət vəhdəti bir çox elm sahələrini əhatə etək də, sərf sosial-falsəfi mövzunu olaraq dünya alimlərinin arasdırma mövzusunu kimi tətbiq olunmadıdər və zamanla dünyada gedən inkişaf cəmiyyət və insan anlamlında ilkin olaraq fərdilik nəzərə carpdırdı, müasir dövrde ümumilik əsas meyar ölçüsü kimi dəyərləndirilir. Nəticə etibarilə, individualizmin qlobalizm ilə əvəzlenməsi baş verir. Beləliklə də, kollektiv şəkildə və əyni-ayrılıqda hər bir vətəndaş Davamlı Inkişaf kontekstindən çıxış edərək, qarışılıqlı tacribə mübadiləsinə əsaslandırılmış konkret nümunələr "müəllifi" kimi yeni cəmiyyətin qurulmasına iştirak edir.

Summary

The sociological approach to the philosophy program for children in the context of continuous inquisition covers many areas of science, and the systematic application of the socio-philosophical aspect should be taught not only in the course of social philosophy, but also in connection with the social sciences and humanities. As is well known, despite the fact that the unity of nature and society covers many areas of science, the mystery continues to be used as a social and philosophical topic, as a subject of correspondence between scientists around the world, and if the development that takes place in the world over time initially considered individuality in the understanding of society and man, then in our time, community is evaluated as a measure of the main criterion. Consequently, individualism is being replaced by globalism. Thus, each citizen, both as a collective resident and individually, leaving the context of sustainable development, participates in the construction of a new society as the "author" of concrete examples based on the mutual exchange of experience.

Rəzümə

Социологический подход к программе философии для детей в контексте непрерывной инквизиции охватывает многие области науки, и система-тическое применение социально-философского аспекта должно преподаваться не только в рамках курса социальной философии, но и в связи с общественными и гуманитарными науками. Как известно, несмотря на то, что единство природы и общества охватывает многие области науки, тайна продолжает применяться как социально-философская тема, как предмет переписки ученых всего мира, и если развитие, которое происходит в мире с течением времени, изначально рассматривало индивидуальность в понимании общества и человека, то в наше время общность оценивается как мера основного критерия. Следовательно, происходит замена индивидуализма глобализмом. Таким образом, каждый гражданин, как колективный житель, так и по отдельности, выходя из контекста устойчивого развития, участвует в построении нового общества как "автор" конкретных примеров, основанных на взаимном обмене опытом.

REHBER: prof. L.Əhmədova